

Xeyirxahlıq

Haqqında söhbət açacağımız kitabxana 86 ildir fəaliyyət göstərir. 1924-cü ildən uşaqların ixtiyarına verilib. Ötən müddət ərzində burada çox dəyişikliklər baş verib.

Maddi-texniki baza möhkəmləndirilib, kitabxananın sahəsi genişləndirilib, yeni ədəbiyyatla zənginləşdirilib, müasir tələblərə cavab verən inventar, avadanlıq və texnika ilə təmin olunub. 1993-cü ildən X.Natəvanın adını daşıyan bu kitabxana həzirdə 310 kvadrat metr sahəni əhatə edir. Əsaslı təmir olunub.



İk baxışdan buradakı səliqə-sahman diqqət çəkir. İşqli və yaraşlı otaqlarda oxucular həvəslə mütləq edirlər.

- Məlumat üçün bildirirəm ki, 60 min nüsxədən artıq kitab fondumuz vardeyə kitabxananın direktoru Mətanət xanım Qasımovaya kollektivin işindən danişır. İstər ədəbiyyatların, isterse de oxucularımızın sayı ilə böyük artır. Hazırda kitabxanamızdan 6000 nəfərə yaxın oxucu istifadə edir. Onlar əsasən six əlaqə saxladığımız 20 və 225 sayılı məktəblərin şagirdləri, incəsənət gimnaziyasının tələbələridir. Əlbəttə, kitabxanamızdan digər oxucular da yararlanırlar.

Yazıcı və şairlərimizin yubileyləri, tarixi əlamətdar günlərlə bağlı kitabxanamızda rəngarəng tədbirlər keçirilir...

(Davamı 44-cü səhifədə)

Xeyirxahlıq

Tədbirlərin hazırlanması və həyata keçirilməsində oxucuların imkan və bacarıqlarından istifadə edirik... Burada bir az haşiyə çıxaraq bildirək ki, Mətanət xanım Azərbaycan Dövlət Universitetinin (BDU) kitabxanaçılıq fakültəsinin məzunudur. İşinə məhəbbəti, vəzifəsinə məsuliyyəti ilə seçilir. Mehriban və qayğıkeşdir.

Kollektiv 8 növərdən ibarətdir. Burada 6 şöbə fəaliyyət göstərir. Kitabxananın geniş oxu zalından səmərəli istifadə olunur. Hər həftənin şənbə günləri əlil qızlara görüş keçirilir, onların yaradıcılığı, çəkdikləri şəkillər nümayiş etdirilir.

Kitabxananın mədəni hamiliyə götürdüyü «Sən tək deyilsən» Gənc əlil qızlara yardım ictimai birlüyü ilə birgə keçirdiyi tədbirlər dolğunluğu və mükəmməlliyi ilə diqqət çəkir.

- Əlliillər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbaqədir, - deyə M.Qasımovə səhbətini davam etdirir. Odur ki, onlara qarşı diqqətin artırılması vacibdir. Bu mənada, Şəlalə xanım Səlimovanın birləşdirəcək ideyası alqışlanmağa layiqdir. Unutmaq olmaz ki, əlil uşaqların maddi yardımından daha çox mə-



nəvi qayğıya ehtiyacları var. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Bu baxımdan onlara qayğı və diqqətlə yanaşmaqla, istedadlarını aşkarla çıxarmaqla ömürlərinə ömür calmış oluruz.

● Aygün QƏHRƏMANQIZI

